



Headquarters of European Azerbaijani Congress  
Rue du Marché Aux Herbes 79  
Brussels 1000

Phone: +31651553029  
E-mail: info@aaak-org.eu  
Web: www.aaak-org.eu

Brüssel 22yanvar 2019 cu il

**Avropa Azərbaycanlıları Konqresinin  
Azərbaycana qarşı qəbul edilən qərəzli qətnaməyə qarşı Avropa Parlamentinə ünvanlanmış  
BƏYANATI**

Hər zaman öz milli maraqlarına uyğun və qarşılıqlı maraq kəsb edən məsələlərin gündəmə çıxarılması, müzakirə olunması və müvafiq qərarlar qəbul edilməsini dəstəkləyən Azərbaycan Beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq edib və etməkdə davam edir.

Lakin kənar qüvvələrin təsiri altında bəzi təşkilatlarda Azərbaycana qarşı qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirilir. Belə qərəzli münasibət Avropa Parlamentində xroniki xarakter alıb. Avropa Şurasında müəyyən ermənipərəst, sorosçu qruplar davamlı şəkildə Azərbaycana qarşı hücumlar təşkil etməsi buna sübutdur.

17.1.2019 cu ildə Avropa Parlamenti blogger Mehman Hüseynovun işi ilə bağlı ikili standartların daha bir nümunəsi olan qətnamənin böyük səs çoxluğu ilə qəbul edilməsi Azərbaycana qarşı qərəzli münasibətin təzahürüdür.

Nədənsə Azərbaycanda Mehman Hüseynov məsələsini qəsdən şişirdən Avropa Parlamenti kimi nüfuzlu beynəlxalq təşkilat Ermənistanda baş verən cinayətləri, qanunsuzluqları, parlament səviyyəsində törədilən terror hadisələrini görməzdən gəlir və ya son günlər Avropa ölkələrini, o cümlədən Fransanı bürüyən mitinqləri və yüzlərlə aksiya iştirakçısına qarşı insan haqqları ən kobud şəkildə pozulmalarına göz yumurlar heç bir müzakirələr aparmırlar, qərarlar qətnamələr qəbul etmirlər.

AP-də keçirilən təcili dinləmələrlə bağlı AP tərəfindən nə Milli Məclisə, nə Azərbaycan XİN-nə, nə də Azərbaycanın Brüsseldəki səfirliyinə hər hansı müraciət olunmaması Azərbaycanlı həmkarları ilə təmaslar qurmağa çalışdığını iddia edən Rebekka Harms yalanlarını üzə çıxarır .

AP üzvlərinin ikiüzlülüyünü sübut edən növbəti hal müzakirələr zamanı çıxış edən, Azərbaycanda insan hüquqlarından dəm vuran AP üzvlərindən heç biri çıxışında fundamental hüquqları pozulmuş 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünü heç yadına belə salmamasıdır.

Avropa Azərbaycanlıları Konqresi Beynəlxalq hüquq prinsiplərinə hörmətsizlik özündə əks etdirən Avropa Parlamentin qəbul etdiyi qərəzli qətnaməsi və Azərbaycanla bağlı səslənən qərəzli ittihamları mütəmadi olaraq ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarının tərkib hissəsi kimi qiymətləndirir. Bu kampaniyalarının arxasında ölkəmizin inkişafını qısıqanan, erməni lobbisinin təsiri altında fəaliyyət göstərən müəyyən qrupların və anti-Azərbaycan qüvvələrin dayandığı bildirir.

Bu qrupların yeganə məqsədi ondan ibarətdir ki, inkişafda olan, müasir, müstəqil siyasət aparan Azərbaycanı ləkələsinlər, Avropada Azərbaycan haqqında yanlış, fikirlər formalaşdırsınlar. Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnaməsini şiddətlə qınayır və Azərbaycan Dövlətinə qarşı yönəlmiş ikili standartlar siyasətinə son qoyulmasını qəti surətdə tələb edir.

Bəyanat Avropa Parlamentinə ünvanlanmışdır.

Hörmətlə,

Avropa Azərbaycanlıları Konqresinin prezidenti

Sahil Qasimov